

Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması QAYDALARI

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 13.5-ci maddəsinə əsasən hazırlanmışdır və resept əsasında buraxılan dərman vasitələrinə reseptlərin yazılmasına və aptek təşkilatlarından buraxılmasına dair tələbləri müəyyən edir.

1.2. Resept yalnız Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış dərman vasitələrinə yazılır.

1.3. Bu qaydaların tələblərinə uyğun olmayan reseptlər etibarsız sayılır və onlar üzrə aptek təşkilatlarından dərman vasitələri buraxılmır.

2. Dərman vasitələrinə reseptlərin yazılması

2.1. Reseptlər təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün tibb müəssisələrində çalışan, həmçinin özəl tibbi praktika ilə məşğul olan resept yazmaq hüququna malik tibb işçiləri tərəfindən tibbi göstərişlər əsasında yazılır.

2.2. Dərman vasitələrinə reseptlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Resept blankı forması”nda və “Ödənişsiz resept blankı forması”nda yazılır.

2.3. Resept dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adı, buraxılış forması, dozası və istifadə qaydaları qeyd olunmaqla yazılır. Təyin edilmiş dərman vasitəsinin beynəlxalq patentləşdirilməmiş adının olmadığı hallarda (3 və daha artıq tərkibli, bioloji oxşar dərman vasitələri qrupuna aid olduqda) resept blankında onun ticarət adı yazılır.

2.4. Dərman vasitələrinin tərkib hissələri resept blankında latın və ya ingilis dillərində, dərman forması, hazırlanması və müvafiq buraxılış qaydaları latın dilində, reseptin siqnatura hissəsi (dərmanın istifadə edilmə qaydası) isə azərbaycan dilində yazılmalıdır.

2.5. Ambulator şəraitdə müalicə alan xəstələrə resept blankında yazılmış dərman vasitəsi haqqında məlumatlar ambulator xəstənin tibbi kartasında qeyd edilir.

2.6. Stasionar şəraitdə müalicə alan xəstələrə dərman vasitələri tibb müəssisəsinə ayrılan dərman vasitələrinin siyahısına uyğun olaraq resept yazmadan təyin edilir.

2.7. Tibb müəssisəsinə ayrılan dərman vasitələrinin siyahısında olmayan dərman vasitəsinin xəstəyə təyin olunmasına tibbi göstəriş olduqda müalicə həkiminə dərman təyinatını tibb müəssisəsinin rəhbəri və ya onun bu məqsədlə təyin etdiyi məsul şəxslə, təcili-təxirəsalınmaz hallar zamanı isə cavabdeh növbətçi həkim ilə razılaşdırmaqla reseptin yazılmasına icazə verilir.

2.8. Bu qaydaların 2.6-cı və 2.7-ci bəndlərinə uyğun olaraq xəstəyə təyin olunmuş dərman vasitələri barədə məlumat xəstəlik tarixinə və təyinat vərəqəsinə qeyd olunur.

2.9. Ödənişsiz şərtlərlə dərman almaq hüququna malik olan şəxslərə dərman preparatı yazmaq üçün istifadə olunan ödənişsiz resept blanklarının bu qaydalara əlavə olunan forma üzrə qeydiyyatı aparılır.

3. Dərman vasitələrinin apteklərdən buraxılması

3.1. Dərman vasitələri əczaçılıq fəaliyyəti ilə məşğul olmağa xüsusi razılığı (lisensiyası) olan bütün aptek təşkilatları tərəfindən buraxılır.

3.2. Ödənişsiz dərman vasitələrinin buraxılışı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və ya onun yerli idarə və müəssisələri tərəfindən müəyyən olunmuş aptek təşkilatlarından həyata keçirilir.

3.3. Dərman vasitələri resept əsasında buraxılarkən reseptin əslini təqdim etmiş şəxsə, surəti isə aptek təşkilatlarında saxlanılır. Ödənişsiz dərman vasitələrinə yazılan vahid resept blankının əsas hissəsi aptekdə, kömək hissəsi isə xəstəyə və ya onun nümayəndəsinə verilir.

3.4. Dərman vasitələrinə yazılan reseptlərin etibarlılıq müddəti 90 (doxsan) gün, ödənişsiz dərman vasitələrinə isə 30 (otuz) gündür.

3.5. Aptek təşkilatlarında reseptin surəti 6 ay, ödənişsiz reseptin əsas hissəsi isə 1 il ərzində saxlanılmalıdır.

3.6. Saxlanılma müddəti bitən resept surətləri akt tərtib edilməklə məhv edilir, reseptin əsas hissələri isə arxivləşdirilir.

4. Yekun müddəalar

4.1. Bu Qaydaların tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyət daşıyırlar.

4.2. Dövriyyəsinə nəzarət edilən narkotik tərkibli dərman preparatlarına və psixotrop maddələrə tələblər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 57 nömrəli qərarı ilə müəyyən edilir.

Resept blankının forması

RESEPT BLANKI

(tibb müəssisəsinin adı)

_____/_____/_____
gün ay il

_____/_____
(xəstənin S.A.A.) (yaşı)

_____/_____
(həkimin S.A.A.) (telefon nömrəsi)

Rp.:

Həkimin imzası _____
və şəxsi möhürü

Tibb müəssisəsi rəhbərinin _____
imzası və müəssisənin möhürü
(stasionar xəstələr və ya psixotrop dərmanlar üçün yazıldıqda)

Qeyd: resept blankında 3-dən artıq dərman vasitəsinin qeyd olunmasına icazə verilmir.

Ödənişsiz resept blankının forması

ÖDƏNİŞSİZ RESEPT BLANKI № 0000000

Tarix _____ Tibb müəssisəsi _____

Xəstənin A.S.A. _____

Rp.:

Baş həkim (müavin)
(imza və möhür)

Həkim
(imza və möhür)

Dərmanı aldım _____
Xəstənin soyadı

Telefonu _____
_____ İmzası

(kəsilmə xətti)

№ 0000000

Tarix _____

Tibb müəssisəsi _____

Xəstənin A.S.A. _____

Rp.:

Həkim (imza və möhür)

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Kollegiyasının 21 oktyabr 2015-ci il tarixli
57 nömrəli qərarı ilə təsdiq edilmiş
"Aptek təşkilatlarından dərman vasitələrinin
buraxılması Qaydaları"na əlavə

Ödənişsiz buraxılan dərmanlar üçün reseptlərin qeydiyyat jurnalı

S/N	Tarix	Reseptin nömrəsi	Resept blankı alan tibb işçisinin S.A.A imzası